

Vəzifə haqqında məlumat

Vakansiyanın adı	Mühəndis (İnformasiya texnologiyaları üzrə)
Elanın bitmə tarixi	10.08.2021
Keçid kodu	06382/2021 EXT
Müəssisə, Təşkilat	Bakı Olimpiya Stadionu
Struktur vahidi	Elektrik avadanlıqlarının istismarı sahəsi
Ştat vəzifəsinin adı	Mühəndis (IT üzrə)
Struktur vahidinin ünvanı	Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti 323
Şəhər/rayon	Bakı şəhəri
Müqavilənin növü	Müddətli
Əməyin ödənilmə dərəcəsi	12
Əmək haqqı	1010.00 azn/aylıq
Əlavə məlumat	Faktiki işlənmiş hər iş günü üçün 3 AZN yemək xərci
İş şəraiti	Normal
İş rejimi	Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat	
Yataqxana	Təmin olunmur
İş yerinə çatdırılma	Təmin olunur Koroğlu m/s
Sığorta	Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar)	<ul style="list-style-type: none">•Yeni tələblər əsasında texniki tapşırıqlar hazırlamaq;•Mövcud proqram təminatlarına texniki dəstək göstərmək;•İstifadəçilərə yerində və uzaqdan İT dəstək göstərmək;•Kamera, printer və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, proqram təminatı və avadanlıqların monitorinqi;•Daxili şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması(ehtiyac olduğu halda kabeli çəkmək və qoşmaq);•Windows əməliyyat sistemləri və Windows Server əməliyyat sistemlərinin qurulması və mütəmadi olaraq fiziki və proqram təminatının monitorinqi;•Serverdə və avadanlıqlarda müəyyən olunmuş İT təhlükəsizlik standartlarına uyğun tələblər qoymaq və qorumaq;•Fiziki və proqram (hardware & software) təminatının diaqnostikası və monitorinqi;•Ümumi sistem və tətbiqi proqram vasitələrini (Əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə təmin etmək;•Stadionun İT komandasını idarə etmək, podratçı şirkətlərin işinə nəzarət etmək və uyğun hesabatları əldə etmək;•Şöbənin strategiyasını hazırlamaq, qənaət və səmərəlilik prinsiplərini həyata keçirmək;•Aylıq, rüblük və illik satınalmaları planlaşdırmaq və satınalmalar şöbəsinə təqdim etmək;•Stadionun İT sistemi və avadanlıqlarını daim nəzarətdə saxlamaq və servisini təşkil etmək.

Tələblər**Vətəndaşlıq** Azərbaycan**Tələb edilən təhsil****Təhsil pilləsi****Təhsil əhatəsi**

Ali bakalavr	Müvafiq sahə üzrə	
Tələb edilən iş stajı		
Təhsil pilləsi	Müddəti / İş təcrübəsi	Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə	1 il / Müvafiq sahə üzrə	İş təcrübəsi dedikdə mütəxəssis və ya rəhbər vəzifələrdə iş stajı nəzərdə tutulur. İp telefoniya üzrə iş təcrübəsinin olması arzu olunandır.
Sertifikat tələbləri		
Tələb edilən sertifikat yoxdur.		
Səriştəlik və digər tələblər		
Məsuliyyət		
Nizam-intizam		
Şifahi özünüifadə		
Dürüslük		
Etik davranış		
Peşəkarlıq		
Bilməlidir		
<ul style="list-style-type: none"> •Şəbəkə avadanlıqlarının quraşdırılması və nasazlıqların aradan qaldırılması (Cisco Switching and Routing), •LAN texnologiyaları, Kabellər üzrə məlumatı olmalı, •Serial və Ethernet İnterfeysin qurulmağını bilməli, •IPv4 və IPv6, Subnetting, VLSM üzrə məlumatı olmalı, •Switching, Standard Access-list, Extended Access-list və Vlan-ların konfigurasiyası, •NAT (Static, Dynamic & PAT), •Port Aggregation (EtherChannel), •Avaya və Mikrotik avadanlıqlarının əməliyyat sisteminin (İOS) yüklənməsi və yenilənməsi, •Site to site, Client-to-site və SSL vpn-lə işləmə bacarığı, •Wifi and ADSI Routers, •Firewall, IPS, ASA, ACS, VPN (site to site, Client-to-site,SSL) inzibatçılığı, •Network Printers və s. avadanlıqların sazlanmasını bacarmalı, •Microsoft Office 2007-2016, •Storage texnologiyaları ilə işləməyi, •Network planing, CCTV və serverlər. 		